

♦ P o e z i y a



Xalid MAHMUD

YAŞAMAQ ÜÇÜN DUA

Uzaqdan bir ümid işiq boylana...
Adam belə gündə yatağa düşə?!..
Öyilib torpağı qucaqlayasan,
Ayağın bir addım qabağa düşə...

Yorğun gəmilərin göyərtəsində,
Küləklər geconi yelləyə sənsiz.
Quşlar dimdiyində ümid getirə,
Yığa sahillərdən gözünü dəniz...

Saatlar göstərə olum vaxtını,
Ölə bilməyəsan, yatıb qalasan.
Zamanın sonuncu mərtəbəsindən,
Özünü dünyaya atıb qalasan...

ÜŞÜYƏN XATIRƏLƏR...

Öz səsinin boşluğunundan üzüyənlər
qəlbinin boşluğunundakı
soyuq divarları uçura bilmək üçün
çırpinacaqlar,
yorulacaqlar,
dibine yixilacaqlar zamanın...
Üzə bilməyəcəklər,
boğulmaq istəyəcəklər,
boğula bilməyəcəklər
bir ümidsizliyin qaranlığında...

Yuxusuz əsgər kimi
səhərin açıldıgm gözləyəcəklər...
Vaxt susacaq,
zaman dayanacaq saatın əqrəblərində...

Öz səsindən diksinəcəklər
öz qəlbinin boşluğununa düşənlər
külkə dardlıqla gecənin yaxasını...

və sən xilas olmaq istərkən,
ağlaya-ağlaya
açar otağının qapısını xatirələr...

Bu hələ son deyil, cənablar!
Və ümidi doğulduğu yerde güllələnir,
və adamlar
adam olmanın dışındaykən
zaman
nəfəs-nəfəs adamsızlıqdan boğulursa,
bu yaşamaq deyil,
bir başı
bir bədənin üstündə gəzdirməkdə əslində...

Biz adamların adam olduğu deyil,
adamu olduğu dünyadan sakınlıriyik...

Susacaqsan,
ailən var...
Susacaqsan,
övladın var...
Susacaqsan,
qonşun Fatma xalanın oğluna
bir əlborcun var...
Və susacaqsan,
arxanca bir adamlığın var deyilməyəcəksə...

Bax,
inqilablар başlandıqı tarixdən hesablanır,
eynən sonin
şəxsiyyət vəsiqəne yazılmış
doğum tarixi kimi...

KEÇİB GEDƏR...

Sən də gedəcəksən bir gün,
atıb ehtiyacın qucağına...
Və gözlərimdəki son ümid damlasını da

arxanca atacağam,
yolun uğurlu olsun deyə...
Yenə də sevgilim kiraya otaq,
yenə də dörd divar ovudur məni...
Sonra tütüqyulu düşüb yatağa,
örtəcəm üstümü dağlıq qalan
köhne, yarmımdaş xatirələri...
Bir az kadərlənib darixacağam,
içimden bir misra söz gelib keçər.
Dilimin ucundan asılıcagam,
qapımızdan keçən qatarın səsi,
yenə də deyəcək, dəz, keçib gedər...

Şəhid Zəhra üçün

Biz adəmin oğlu deyilik,
heç atamızın da...

Anamız da doğmadı bizi
doqquz ay bətnində gəzdirdə də...

Zaman doğdu,
gümən kəsdi göbəyimizi.

Qapıdan kəndə,
Kənddən şəhərə,
Şəhərdən kükçiyə atdlar,
Umundun umuduna buraxdilar bizi...

Və hələ də
güllə səsinə oyanırıq yuxudan...

BAŞIN SAĞ OLSUN...

Man də ölüb gedirəm,
vətən, başın sağ olsun.
Boynuna biçilməyən
kötən, başın sağ olsun.

Ayaq açdı dərd biza,
ayrılıq çıxdı dizə...
Əlim çatmayan səzə
çatan, başın sağ olsun.

Bu kor bəxtin tasında,
otur ağa yəsində...
Dördün xarabasında
batan, başın sağ olsun.

Məhkum olub səsin də
ömrün məhkəməsində...
Ümidiñ kölgəsində
yatın, başın sağ olsun...

XOCALI UŞAĞIYAM

Süküt üzüqoyulu yixılıb yerə
Hayqırıa bilmişsə ağırlarını,
Haqqıqtə süngüyə taxılıb, demək,
Nifrətim gəmərir dodaqlarını...
Xocalı uşağıyam...

Tarixin boyundan bir qara kəndir,
Zamanın üzündə sillə yeriyəm.
Çəkib vicdanları ha dara kəndir...
Susmuş үrəklərdə gülə yeriyəm...
Xocalı uşağıyam...

Taleyi süngüyla yazılın körpə,
Baxtının üzüntü gülən uşağıam.
Mən öz nifrətimlə düşmanlarımi
Öldürüb, sonra da ələn uşağıam...
Xocalı uşağıyam...

Körpə çağaların bələklərindən
Şıryılan ümidiñ çıqtısiyam.
Ağriyan gecənin bəbəklərindən
Asılan süktün hıçqırtısiyam...
Xocalı uşağıyam...

Bu geca Xocalı gecəsindəyəm,
Bu geca Xocalı uşağıyam mən.
Bir körpə ruhunun iniltisini
Bürünüb, qocalan uşağıyam mən...
Xocalı uşağıyam...

ƏZRAYIL KÜSÜB, ARAMIR...

Döyüb çox dolu dünyani,
Qırılıb qolу dünyının...
Keçdim bu yolu dünyanan
On səfil adamı kimi...

Aç, bağlama kin qapısın,
Ol iman, ya din qapısı...
Üräym dərdin qapısı,
Gəl sən də keç hamı kimi...

Ümidlər açıb yaxasın,
Sevinc ağlar xisin-xisin...
Bəxtin dağlıb yuvası
Bir kimsəsiz adam kimi...

Mən bəxtikəmin biriyəm,
Ölmüşəm, ruham, diriyəm...
Kimsə ovutmur kiriyom
Sönen ömrü şəmi kimi...

Əzrayıl küsüb, aramur,
Kimsə düzəltmir aramı...
Gəl özün bağlı yaramı
Bu yolun adamı kimi...

EŞQ MƏSAFƏSİ...

Dağlar ayaq açıb üstümə gelir,
Qaćıram yolların sərt baxışından.
Ata bilmədiyim ayağının da
Asılıb elə bil dərd baxışından.

Özündən özümö tökünen yolin,
Sonuna çatmayan adam kimiym.
Sürgün olunmuşam bir yanlış ömrə,
Cənnatdən qovulmuş Adəm kimiym.

İntihar-intihar ümüdlerin de
Getmir qulağımdan hıçqırıq səsi.
Üşyür baxtının ovuclarında
Sevgi yaxınlığı, eşq məsafəsi...

